

i.e.d., professor Zahid Fərrux oğlu Məmmədov “Bank işi” kafedrası
i.e.d., professor Zahid Fərrux oğlu Məmmədovun əsas elmi-metodiki işlərin
siyahısı
(2014/2015)

TƏDRİS METODİK VƏSAİT

1. «Bank fəaliyyətinin Əsasları» (Elmi nəzəri -praktik məlumat nəşri). Dərs vəsaiti. Bakı: Azərneşr. 2014. 400 c.
2. Elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsasları (Məlumat vəsaiti). Az.DİU.2014.
3. Buraxılış işlərinin hazırlanması qaydası. Az.DİU.2014.
4. İstehsalat təcrübəsinin keçmə qaydaları. Az.DİU.2014.
5. Beynəlxəq valyuta–kredit münasibətləri. Dərs proqramı. Bakı, 2014.
6. «Pul –kreditin tənzimlənməsi » fənni üzrə proqram (Ali məktəblərin «maliyyə – kredit» ixtisasi üzrə Magistraturada təhsil alan magistrantlar üçün). Bakı, Az.DİU.2014.
7. Bank işi. Dərs proqramı. Bakı, Az.DİU.2014.
8. «Müasir Maliyyə –Kredit İnstitutlarının Fəaliyyət İstiqamətləri» fənni üzrə tədris proqramı. Bakı, Az.DİU.2014.
9. Maliyyə bazarı. Dərs proqramı. Bakı, 2014.
10. Pul , kredit və banklar. Dərs proqramı. – Bakı, 2014.
11. Beynəlxəq valyuta–kredit münasibətləri. Dərs proqramı. Bakı, 2014.
12. «Bankların xarici iqtisadi fəaliyyətinin əsasları»fənni. Dərs proqramı. Bakı, 2014.
13. Xarici ölkələrin pul- kredit sisteminə dair metodik vəsait. - Bakı, Az.DIU–2014. - 44 c.
14. 5301.01. «Daxili fiskal siyasət və dövlət maliyyəsi» Elm sahəsi üzrə *fəlsəfi doktor* proqramı İxtisas Fənn Proqramı. Bakı, 2014.

Мonoqrafiya və toplu elmi əsərlərdə nəşrlər

1. З.Ф. Мамедов. Финансовый кризис и антикризисная политика.- Palmarium Academic Publishing. - Германия, 2013. -141 с.
2. Разработка информационных технологий в структурах ЖКХ. Москва: Интеграция, 2014.с. 205.

Beynəlxalq nüfuzlü və RF AAK-nın tövsiyə etdiyi elmi jurnallar

1. Банковский сектор Азербайджана: анализ и оценка// Научные труды. Академии управления при Президенте Республики Беларусь. 2014. - Часть I. С.

Beynəlxalq əhəmiyyətli elmi nəzəri və praktik konfranslarda məruzə və tezislər

1. Состояние и перспективы развития космической промышленности Азербайджана в условиях экономики знаний. Информационные технологии и системы: управление, экономика, транспорт, право: Сб. тр. Международной научно-практической конференции «Инфогео 2014»./Вып. 3 (14) /Под ред. д.т.н., проф. Истомина Е.П. – СПб: ООО «Андреевский издательский дом» - 2014 г.,129- 133. 269 с.

2. İqtisadicəhətdən xəstələnmiş ölkələrdə qəbul edilən reseptlərin təsiri.// AMEA ELM Festival;/ 10 noyabr 2014.

3. Современное состояние банковского сектора Азербайджана в контексте стран СНГ: современное состояние и проблем III международная научно-практическая конференция «системный анализ в экономике – 2014» Научно-практическая конференция «Системный анализ в экономике – 2014» состоится 13 -14 ноября 2014 г. в Финансовом университете при Правительстве Российской Федерации г. Москва, Ленинградский проспект, 55.

4. Банковский сектор Азербайджана: анализ и оценка // «Государственное регулирование экономики и повышение эффективности деятельности субъектов хозяйствования». 9-я Международная научно - практическая конференция Академия управления при Президенте Республики Беларусь. 10-11 апреля 2014.

5. Центральный банк Азербайджана: новые вызовы в современных условиях «Экономическая политика России в условиях

глобальной турбулентности», которая пройдет в Москве 24-26 ноября 2014 года в Финансовом университете при Правительстве Российской Федерации г. Москва, Ленинградский проспект, 55.

6. Анализ и оценка банковского сектора Азербайджана в контексте стран // «Правовые и управленческие проблемы деятельности государства и хозяйствующих субъектов: российский и международный опыт». IX Международная научно - практическая конференция. Филиал РГГУ в г. Домодедово. Интеграция. 2014.

7. Основные пути повышения уровня капитализации Азербайджанских банков // «Государственное регулирование экономики и повышение эффективности деятельности субъектов хозяйствования». 10-я Международная научно- практическая конференция Академия управления при Президенте Республики Беларусь. 16-17 апреля 2015. Пленарный доклад. С.47 -50.

8. Перспективы развития альтернативных финансовых институтов: страновые особенности и применение в странах СНГ

9. İslam bankçılıq fəaliyyətində yeni meyllər // İslam maliyyəsi:müasir vəziyyət və gələcək gözləntilər.Beynəlxalq konfrans. Bakı 2015. S. 163-179.